

"Twix: Seç və Qazan!" AKSİYASININ KEÇİRİLMƏ QAYDALARI VƏ İŞTİRAK ŞƏRTLƏRİ

1. Ümumi müddəalar

- 1.1. Aksiyanın təşkilatçısı "C141" (Si 141) Məhdud Məsuliyyətli Cəmiyyətidir (Yerləşdiyi ünvan: AZ1025 Bakı, Azərbaycan, Babək pr-ti, Ələddin Quliyev küç., 1131-ci məhəllə, Babək plaza, ofis B6-06).
- 1.2. Aksiyanın adı: «Twix: Seç və Qazan!» (bundan sonra – «Aksiya»).
- 1.3. Aksiyanın keçirildiyi ərazi - Azərbaycan Respublikası
- 1.4. Aksiyanın keçirildiyi ümumi müddət - 01 fevral 2021-ci il tarixindən 28 mart 2021-ci il tarixinədək (bundan sonra - "Aksiyanın keçirilmə müddəti").

"Twix®" ticarət nişanının aksiya ilə əhatə olunan şokolad batonlarının qablaşdırmalarında göstərilmiş müddətlərdən asılı olmayaraq 01 fevral 2021-ci il Bakı vaxtı ilə saat 00.00-dan etibarən 28 mart 2021-ci il Bakı vaxtı ilə saat 23.59-dək (bundan sonra - "Aksiyada iştirak üçün ərizələrin qəbulu dövrü") aksiyanın iştirakçısı olmaq olar.

- 1.5. Aksiyanın rəsmi qaydaları (bundan sonra – Qaydalar) www.twixpromo.az veb-saytında (bundan sonra – Sayt) yerləşdirilir.
- 1.6. Aksiyanın Qaydaları və keçirilmə şərtləri ilə Saytda tanış olmaq olar.

2. Satışının stimullaşdırılması məqsədilə keçirilən Aksiyanın əhatə etdiyi malların adları

- 2.1. Aksiya «Twix®» ticarət markasına aid aşağıdakı şokolad batonları ilə əlaqədar keçirilir: (bundan sonra – Aksiya məhsulu):
 - xalis çəkisi 55 qram olan qablaşdırmada Twix®;
 - xalis çəkisi 82 qram olan qablaşdırmada Twix® Xtra;

3. Fiziki şəxsin Aksiyanın iştirakçısı olmaq üçün riayət etməli olduğu şərtlər

- 3.1. İştirakçı - Qaydaların tələblərinə cavab verən və 01 Fevral 2021-ci il tarixdən 28 Mart 2021-ci il tarixinədək ən azı 1 (bir) vahid həcmində bir aksiya məhsulu alan və Aksiyada iştirak etmək üçün lazım olan tələbləri yerinə yetirən şəxsdir.
- 3.2. **Aksiyada iştiraka Azərbaycan Respublikasının hüquqi səlahiyyətli vətəndaşları və Azərbaycan Respublikasında yaşamaq icazəsi olan , Aksiyanın keçirildiyi müddətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, Aksiyanın keçirilmə anınadək 14 (on dörd) yaş tamam olmuş şəxslər (bundan sonra Aksiya İştirakçısı) buraxılır.** Azərbaycan Respublikasının ərazisində doğulmuş, valideynləri Azərbaycan vətəndaşı olan və ya Azərbaycan Respublikasında yaşamaq icazəsi olan şəxslər olan həddi-bülüğa çatmamış şəxslər (14-18 yaş arası) aksiyada yalnız valideynlərdən birinin icazəsi ilə iştirak edə bilərlər.
- 3.3. Aşağıdakı şəxslər Aksiyada iştiraka buraxılmır: Aksiya Təşkilatçısının işçiləri, onların ailə üzvləri, Aksiya Təşkilatçısının maraqlarını təmsil edən şəxslər, müəyyən edilmiş qaydada Aksiya Təşkilatçısı ilə bağlı olduğu qəbul edilmiş şəxslər, üçüncü şəxslərin Aksiya Təşkilatçısı ilə mülki-hüquqi və digər münasibətləri olan və təşkilat və/və ya Aksiyanın keçirilməsi ilə bağlı olan işçiləri və nümayəndələri, eləcə də onların ailə üzvləri, vətəndaşlığı olmayan şəxslər və Azərbaycan Respublikasında yaşamaq icazəsi olmayan digər ölkə vətəndaşları.
- 3.4. Aksiyada iştirak etməklə Aksiya İştirakçısı bu Qaydalarla tanış olduğunu və onlarla razı olduğunu, eləcə də onların bütün şərt və tələblərinə riayət etmək öhdəliklərini qəbul etdiyini təsdiq edir.
- 3.5. **Aksiyanın iştirakçısı olmaq və hədiyyə qazanmaq imkanını əldə etmək üçün 01 fevral 2021-ci il tarixində saat 00.00.00-dan etibarən 28 mart 2021-ci il saat 23:59:59-dək (Bakı vaxtı ilə) aşağıdakıları etmək lazımdır:**
 - www.twixpromo.az saytında qısa qeydiyyatdan keçmək;
 - qeydiyyat məlumatlarında qeyd edilmiş mobil telefon nömrəsinə SMS vasitəsilə alınmış qısa kodun daxil edilməsi yolu ilə mobil telefon nömrəsini təsdiq etmək;
- 3.6. Qeydiyyatdan keçdikdən sonra İştirakçıya aşağıdakı imkanlar açılır:
 - 3.6.1. Gündəlik mükafat uduşuna (gündə 1 (bir) dəfə) girmək üçün Çay məsləhəti və ya qəhvə proqnozu və ya
 - 3.6.2. Mobil telefon kamerası və ya kompüterin kamerası vasitəsilə Twix® batonunu skan etmək (gündə 1 (bir) baton skan edilə bilər) və həftəlik və əsas hədiyyələrin uduşunda iştirak etmək üçün kod almaq.
 - 3.6.3. Bir neçə kod alıb "Skan" bölməsinə keçib, batonu skan etdikdən sonra kodları təsdiq etmək. İştirakçı kodları özü üçün istənilən rahat vaxta yığa və skan etməklə təsdiq edə bilər.
- Alınan hər bir proqnoz üçün 1 kod və ayrıca bir "Skan" verilir - gündə maksimum 2 kod.
- Gündəlik hədiyyələr təsadüfi qaydada oynanılır;
- İştirakçı Aksiya məhsulunu mobil telefonunun kamerası və kompüter kamerasının köməyi ilə skan edə bilər.

- Aksiya məhsulunu skan etdikdən və uğurla keçilmiş oyunlara görə kodun alınmasından /kodların təsdiq edilməsindən sonra İştirakçı avtomatik olaraq Gündəlik hədiyyələrin uduşunda iştirak edir.

4. Hədiyyə fondunun tərkibi və miqdarı

Aksiyanın hədiyyə fondu Aksiya İştirakçısının pul vəsaitinin və əmlakının hesabına formalaşdırılır, aşağıdakı hədiyyələrdən ibarətdir:

4.1. Gündəlik hədiyyələr:

- Mobil balans (5 manat nominalında) – 300 əd.;
- Twix şokoladının şouboksu (40 baton) – 100 əd.;
- Apple AirPods 2 – 8 əd.

4.2. Həftəlik hədiyyələr:

Twix-set 1

Apple iPhone 12 128 GB + DeLonghi qəhvə maşını – 4 set.

Twix-set 2

Apple iPhone 12 128 GB + KitchenAid çaydanı – 4 set.

5. Hədiyyə fondunun uduşunun keçirilmə qaydası, eləcə də Aksiya qaliblərinin müəyyən edilmə qaydası və məlumatlandırma üsulu

- 5.1. Gündəlik hədiyyələrin sahiblərinin müəyyən edilməsi 01 fevral 2021-ci il tarixindən 28 mart 2021-ci il tarixinədək müddət ərzində saytda qeydiyyatdan keçmiş və Aksiyanın müvafiq şərtlərini yerinə yetirmiş iştirakçılar arasında təsadüfi qaydada həyata keçirilir.
- 5.2. Gündəlik hədiyyələrin sahiblərinin müəyyən edilməsi hər aksiya həftəsi (cəmi 8 həftə) başa çatdıqdan sonrakı gün qeydiyyatdan keçmiş, Twix® batonunu skan etmiş və skan etiyinə görə kod almış, və ya kodları oyunlarda almış və həmin kodları skan etməklə təsdiq etmiş iştirakçılar arasında keçiriləcək. Qalibin müəyyən edilməsi xüsusi kompüter proqramı ilə uduşlu kodların təsadüfi müəyyən edilməsi yolu ilə həyata keçirilir. Qalibləri müəyyən edərkən Aksiyanın Təşkilatçısı hər həftəlik hədiyyə üçün bir əsas və bir ehtiyat qalibi seçir.

Uduş tarixləri*:

1 uduş	09.02.2021
2 uduş	16.02.2021
3 uduş	22.02.2021
4 uduş	02.03.2021
5 uduş	09.03.2021
6 uduş	16.03.2021
7 uduş	23.03.2021
8 uduş	30.03.2021

* Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən istirahət və bayram günləri nəzərə alınaraq Həftəlik hədiyyələrin uduş qrafikinə düzəlişlər edilə bilər.

- 5.3. Həftəlik Hədiyyələrin sahiblərinin müəyyən edilməsindən sonra Aksiya Təşkilatçısı tərəfindən qalib olmuş Aksiya İştirakçılarının qeydiyyat zamanı qeyd edilmiş mobil telefon nömrəsinə telefon zəngi vasitəsilə və ya elektron ünvana məktub vasitəsilə məlumatlandırılması həyata keçirilir. Aksiyanın Təşkilatçısı qalibin müəyyən edildiyi andan etibarən 72 (yetmiş iki) saat ərzində qaliblə əlaqə saxlaya bilməzsə, qeyd edilmiş şəxs müvafiq hədiyyəni almaq hüququndan məhrum edilir və Aksiyanın Təşkilatçısı hədiyyənin təqdim edilməsi üçün ehtiyat qaliblə əlaqə saxlayır. Aksiyanın Təşkilatçısı yuxarıda qeyd edilmiş müddət ərzində ehtiyat qaliblə əlaqə saxlaya bilməzsə, həmin qalib müvafiq hədiyyəni almaq hüququndan məhrum olur və Aksiyanın Təşkilatçısı həmin hədiyyədən öz mülahizəsinə görə istifadə edə bilər.

5.4. Twix-set №1 - 1, 3, 5, 7-ci həftələrdə oynanılır.

Twix-set №2 - 2, 4, 6, 8-ci həftələrdə oynanılır.

5.5. Bir Aksiya İştirakçısı Aksiyanın bütün müddəti ərzində ən çoxu 1 (bir) ədəd gündəlik hədiyyə və ən çoxu 1 (bir) ədəd həftəlik hədiyyə qazana bilər.

5.6. Aksiya qaliblərinin tam siyahısı 05 aprel 2021-ci il tarixindən gec olmayaraq (bundan sonra - Aksiyanın keçirilmə nəticələrinin nəşri tarixi) www.twixpromo.az Saytında "Qaliblər" bölməsində yerləşdiriləcək.

6. Aksiya qaliblərinə hədiyyələrin verilmə qaydası və müddəti

- 6.1. Həftəlik hədiyyələrin, eləcə də şouboksların uduşundan sonra 3 (üç) iş günü ərzində əlaqə məlumatını, daha dəqiq isə qalibin şəxsi məlumatlarını, eləcə də şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, tam yaşayış ünvanı, yaşı, aksiyaya aid digər məlumatı dəqiqləşdirmək üçün qaliblərə Aksiyanın dəstək xidmətinin operatorları zəng edə bilərlər.
- 6.2. Mobil balans iştirakçı tərəfindən qeydiyyat zamanı qeyd edilmiş nömrəyə uduş haqqında bildirişdən sonra bir həftə ərzində yüklənəcək.
- 6.3. Fiziki hədiyyələr kuryer xidməti vasitəsilə 12 aprel 2021-ci il tarixinədək telefon vasitəsilə əldə edilmiş məlumatlara əsasən qapıyadək çatdırılacaq. Mükafatı aldıqda şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etmək lazımdır. Əks təqdirdə mükafatın verilməsində imtina ediləcək.
- 6.4. Aksiyanın Sifarişçisi uduşun baş tutduğu tarixdən etibarən 5 (beş) iş günü ərzində əlaqə məlumatlarının dəqiqləşdirilməsi üçün Həftəlik hədiyyəni alan şəxsə əlaqə saxlaya bilməzsə, həmin qalib həmin hədiyyəni almaq hüququndan məhrum olur və Aksiyanın Sifarişçisi həmin hədiyyədən öz mülahizəsinə görə istifadə edə bilər.
- 6.5. Poçt göndərişlərinin ödənilməsi, eləcə də hədiyyənin çatdırılması üzrə bütün xərcləri Aksiya İştirakçılarının yaşadığı şəhərlərdə (yerlərdə) Aksiyanın Təşkilatçısı öz üzərinə götürür.
- 6.6. Aksiya qalibləri hədiyyələrin alınması üçün Qaydalarda nəzərdə tutulmuş şərtləri yerinə yetirmədikdə və müddətlərə əməl etmədikdə ona müvafiq hədiyyənin verilməsində imtina edilə və/və ya Aksiyanın qalibi müvafiq hədiyyənin alınması hüququndan məhrum edilə bilər.
- 6.7. Həddi-büluğa çatmamış qaliblər adından hədiyyənin alınması ilə bağlı hərəkətlər qanuni nümayəndələr tərəfindən həyata keçirilir, onların səlahiyyətləri Aksiyanın Təşkilatçısı tərəfindən lazımi qaydada təsdiq edilməlidir.
- 6.8. Hədiyyələr Aksiya İştirakçılara yalnız bu Qaydalara əsasən verilir. Hədiyyələr pul ekvivalentində verilə bilməz. Aksiya iştirakçısı hədiyyəni almaqdan imtina edərsə, Aksiya İştirakçısı bu Qaydaların tələblərini yerinə yetirməzsə və ya hədiyyəni müəyyən edilmiş müddət və qaydada almazsa Aksiya iştirakçısı hədiyyəni almaq hüququnu itirir və Aksiya qalibinə düşən hədiyyə Aksiyanın Təşkilatçısında qalır. Hədiyyələr Aksiyanın qalibləri tərəfindən təkrar tələb edilə bilməz, onlara pul kompensasiyası ödənilmir.
- 6.9. Aksiya İştirakçısı ilə qeydiyyat zamanı qeyd edilmiş mobil və/və ya stasionar nömrələr, elektron poçt ünvanına elektron məktubun göndərilməsi vasitəsilə əlaqə saxlamaq imkanının olmaması, eləcə də Aksiya İştirakçısının qeydiyyat zamanı qeyd etdiyi ünvanlarda olmaması Aksiyanın Təşkilatçısını məsuliyyətdən azad edir.

Aksiyanın Təşkilatçısı hədiyyələrin çatdırılmasını həyata keçirən təşkilatlar tərəfindən hədiyyələrin çatdırılma müddətlərinin pozulmasına, onların itirilməsi və zədələnməsinə görə məsuliyyət daşımır.

7. Aksiyanın ümumi şərtləri

- 7.1. Bu Qaydalarla www.twixpromo.az saytında tanış olmaq olar.
- 7.2. Bir Aksiya İştirakçısı yalnız bir mobil telefon nömrəsindən istifadə etməklə Aksiyada iştirak etmək hüququna malikdir. Bir Aksiya İştirakçısı tərəfindən Aksiyada iştirak üçün birdən çox mobil telefon nömrəsindən istifadə halı aşkar edilərsə həmin Aksiya iştirakçısı Aksiya çərçivəsində hər-hansı hədiyyəni almaq hüququndan məhrum olur. Qeydiyyat zamanı qeyd edilmiş bir neçə mobil telefon nömrəsi sahibi olan Aksiya İştirakçısının müəyyən edilməsinin identifikatoru - bir neçə mobil telefon nömrəsi ilə eyni yaşayış yeridir. Bu halda Aksiya Təşkilatçısı Aksiya İştirakçısını Aksiyada iştirak imkanından məhrum etməklə və həmin Aksiya İştirakçısının qazandığı hədiyyələri qismən və ya tamamilə geri çağırmaq hüququna malikdir.
- 7.3. Aksiyada iştirak faktı təsdiq edir ki, Aksiyanın İştirakçıları razılaşırlar ki, onların adları, ata adları, soyadları, fotosəkillər, video- audio- və onlar haqqında digər materiallardan Aksiyanın Təşkilatçısı tərəfindən Aksiyanın keçirilməsi ilə bağlı bütün reklam və (və ya) informasiya materiallarında Aksiya İştirakçılara hər hansı ödənişin edilməməsi ilə istifadə edilə bilər. Aksiyanın qalibi bu Aksiyanın keçirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində müsahibə verməyə və hazırlanmış reklam materialları üçün çəkilişlərdə iştirak etməyə razılıq verir. Bu cür reklam materialları üzərində bütün hüquqlar Aksiyanın Təşkilatçısına aiddir.
- 7.4. Saytda qeydiyyatdan keçməklə Aksiya İştirakçısı təsdiq edir ki, Azərbaycan Respublikasının hüquq səlahiyyətli vətəndaşdır, özü haqqında düzgün məlumatları bildirib və Aksiya Təşkilatçısından reklam aksiyaları, hədiyyələr, məhsul nümunələri haqqında məlumatların və digər təkliflərin alınmasına razılığını bildirir. Aksiya İştirakçısının razılığı Aksiya Təşkilatçısına və onun bu cür məlumatların icazəsiz istifadədən qorunması üçün zəruri tədbirlərə riayət edəcək səlahiyyətli şəxslərinə Aksiya Təşkilatçısı və/və ya onun səlahiyyətli nümayəndələri tərəfindən Aksiya Təşkilatçısının reklam aksiyaları ilə əlaqədar Aksiya İştirakçıları ilə SMS ismarışlarının və elektron poçt məktublarının göndərilməsi, eləcə də elektrik rabitə şəbəkələri də daxil olmaqla əlaqənin saxlanması üçün Aksiya İştirakçısının anketdə göstərdiyi məlumatlarının toplanılması, saxlanması, emalı və istifadəsini həyata keçirmək imkanını verir. Razılıq

Aksiya İştirakçısı tərəfindən qeydiyyat məlumatlarının bildirilməsi anından geri çağırılması anınadək etibarlı hesab edilir.

- 7.5. Aksiya İştirakçısı geri çağırma haqqında imzalanmış yazılı bildirişi aşağıdakı ünvana göndərməklə və bildirişdə öz soyadı, adı, atasının adı, doğum tarixi və İştirakçının qeydiyyat məlumatları ilə birlikdə Aksiyada iştirak üçün bildirdiyi ünvanı qeyd etməklə öz razılığını geri çağırma bilər: AZ1025 Bakı, Azərbaycan, Babək pr-ti, Ələddin Quliyev küç., 1131-ci məhəllə, Babək plaza, ofis B6-06).
- 7.6. Razılığın geri çağırılması haqqında bildirişi aldıqda Aksiyanın Təşkilatçısı və onun səlahiyyətli şəxsləri həmin Aksiya İştirakçısının şəxsi məlumatlarının emalını dayandırır və şəxsi məlumatları geri çağırmanın daxil olduğu tarixdən etibarən beş iş günündən çox olmayan müddətdə məhv edir.
- 7.7. Aksiya İştirakçısı tərəfindən geri çağırmadan sonra Aksiya İştirakçısının şəxsi məlumatlarının məhv edilməsi nəticəsində Aksiyanın keçirilməsi ilə bağlı hərəkətlər icra edilmədikdə Aksiya təşkilatçısı Aksiyanın keçirilməsi ilə bağlı hərəkətlərin icra edilməməsinə görə məsuliyyət daşımır.
- 7.8. Aksiya İştirakçılarının Aksiyanın gedişatı ərzində aldıkları hədiyyələrə görə vergilərin ödənilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;